

# Filarmoniyanın əvvəlki şöhrəti hənə?

# Sənətkarlar bu sənət məbədinin fəaliyyətinin canlanmasıçı istəyir

”Vaxtilə bu sənət ocağının səhnəsinə ən ünlü sənətkarlar çıxardı. Filarmoniyada konser特 verən xanəndələri barmaqla göstərərdilər. Konsertlərdə iştirak etmək üçün uzun-uzadı növbələr olardı. Sonra həmin konsertlərin müzakirəsi uzun zaman bitməzdi...“ Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə çıxan bütün xanəndələr-dən, rəqqasə və rəqqaslardan, ayrı-ayrı ansamblolların və orkestrlərin üzvlərindən, həmin konsertlərin iştirakçısı olan insanlardan bu sözləri eşitmışəm.indi sənət adamları o illəri yad-daşlarında nostalji kimi qoruyurlar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliliyi ilə keçirilən kollegiada Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı səslənen fikirləri oxuyarkən bir daha görkəmli sənət adamlarının həmin sözlərini xatırladım. Belə ki, iclasda Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara yol verilməsinin aşkarlanması, bədii şuraların iclaslarının keçirilməməsi, kollektivlərin repertuarının yenilənməməsi, həmçinin bilet satışının lazımi səviyyədə olmaması ilə bağlı iradlar eşidilib: "Ölkəmizin regionlarında konsertlər təşkil olunmur, beynəlxalq əməkdaşlığın gücləndirməsi üçün müvafiq işlər görülmür. Tədbirlər haqqında ictimaiyyət əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmışdır". İclasda həmçinin mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşlığına və nazırılıyın qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddetli töhmət verilib. Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsin-dən gəlmədiyinə görə direktor müavini Afət Məlikova xəbərdarlıq edilib. Eləcə də ayrı-ayrı orkestrlərin və ansamblların rəhbərlərinə xəbərdarlıq edilib. Bir sözlə, vaxtile adı aləmə səs salan sənət ocağı fəaliyyətsizliyinə görə tənqidlərə tuş gəlib. Özü də haqlı yerə...

Maraqlıdır, şöhrəti vaxtile dillərdə dolanlaşan sənət ocağı neçə illərdir niyə yalnız xatirə gecələrinə və yubiley tədbirlərinə meydan olub? Xalq musiqisinin, müğəm axşamlarının, ayrı-ayrı xanəndələrin və müğənnilərin konsertlərinin, simfonik gecələrin sədasi bu divarlar arasından niyə eşidilmir? Keçirilən konsertlərə və gecələrə də yalnız dəvətnamə ilə belli insanlar dəvət alır? Doğrudanmı, şəhərin ən gözəl yerində yerləşən, arxitekturası ilə maraq doğuran sənət ocağı yalnız yoldan keçənlərin və az-çox sənət bilicisi olanların "Vaxtile burda Xan Şuşinski oxuyardı...", "Bu sehnəde Niyazi dirijorluq edərdi..." - deyə köks ötürməsindən ötrüdür?

Faktdır ki, bu məbəddə çalışan orkestrlərin üzvlərinin çoxu xarici ölkələrə üz tutub. Hazırda filarmoniyada keçirilən konsertlərdən isə tamaşaçılar demək olar ki, heç bir xəbər tutmurlar. Nə telekanallarda konsertlərin anonslarına rast gəli-



nir, nə də yollarda afişalarla. Sənət ocağı işini mətbuatla, media ilə qurmağı bacarır. Adı bir informasiya almaq üçün günlərlə zəng etmeli olursan...

**FİLARMONİYA NƏ ÜÇÜN  
BU SƏVİYYƏYƏ DÜŞDÜ?**

"Mənim səhnəyə çıxdığım ilk vaxtlarda filarmoniya çox əzəmətli idi. Mən o dövrdə bu sənət ocağının səhnəsində baş verənləri yadına salsam, ağlayaram. O zaman o səhnədə maestro Niyazinin çubuğunun görünməsi kifayət idi. Onun direktor olduğu dövrde filarmoniya ən yaxşı vaxtlarını yaşayırıdı. Həmçinin Tofiq Quliyevin, Şəmsi Bədəlbeylinin, Hacı Xanməmmədovun direktor olduğu illər gözümün qabağına geləndə kövrəlirəm. İstərişəməz öz-özümə sual verirəm: "Filarmoniya indi nə üçün bu səviyyəyə düşdü?"

indi keçirilmədiyinə təəssüflənir: "İnsanların zövqünü dəyişiblər. İnsanlar da də vətnamə ilə konsertlərə getməyə alışıblar. O zaman tamaşaçılar konsertdən zövq almışa gəlirdilər, tanışlıqla paylanılan də vətnamələrə görə yox". Xanəndə vaxtilə insanların maraqla qulaq aslığı simfonik konsertlərin də filarmoniyanın səhnəsinə də az-az keçirildiyini qeyd etdi: "Bu konsertlər ölkənin vizit kartı idi. Simfonik orkestrlər ölkəni dünyada tanıda bilir. Amma indi bizim ansambl və orkestrlərin səsi eşidilmir".

**NƏ QƏDƏR GEC DEYİL..**

1964-cü ildən 1994-cü ilə qədər Filarmoniyanın solisti olmuş **Xalq artisti, Müsiqi Akademiyasının professoru Ramiz Quliyev** bu sənət ocağında çalışdığı illər xüsusi məhəbbətle yada salır: "Filarmoni yada Əliağa Quliyevin rehberliyi ile Xal-

Maraqlıdır, şöhrəti vaxtilə dillərdə dolaşan sənət ocağı neçə illərdir niyə yalnız xatirə gecələrinə və yubiley tədbirlərinə meydan olub? Xalq musiqisinin müğəm axşamlarının, ayrı-ayrı xanəndələrin və müğənnilərin konsertlərinin simfonik gecələrin sədası bu divarlar arasından niyə eşidilmir? Keçirilən konsertlərə və gecələrə də yalnız dəvətnamə ilə bəlli insanlar dəvet alır? Doğrudanmı, şəhərin ən gözəl yerində yerləşən, arxitekturası ilə maraq doğuran sənət ocağı yalnız yoldan keçənlərin və az-çox sənət bilicisi olanları "Vaxtilə burda Xan Şuşinski oxuyardı...", "Bu səhnədə Niyazi dirijorluq edərədi..." - devə köks ötürməsindən ötrüdü?

**Xalq artisti, görkəmli xanəndə Canəli Ėkbərovin** dediyinə görə, o zaman filarmoniyada keçirilən konsertlərdə və tədbirlərdə tamaşaçı əlindən tərənmək olmurmuş: "O zaman bilet yayma işi yox idi. Heç kim başqasına "Xahiş edirəm, mənim konsertimə gəlin" deməzdi. Sadəcə, "Xan Şuşinskinin iştirakı ilə konsert" yazılın afişə divara vurulurdu. Eləcə də Sara Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova, Gülağa Məmmədov və başqa sənətkarların adlarının yer aldığı afişaları görəndə insanlar filarmoniyaya axışırıdı. O dövrə ən görkəmli sənətkarlar bu sahnəyə çıxırı. Öz sənət möhürü olan insanlar ayda 4-5 dəfə filarmoniyada konsert verirdilər". Xanəndə aləmə səs salan, insana rahatlıq qatırın konsertlərin

çalğı aletleri ansamblında, daha sonra solo list kimi çalışmağa başladım. Bu səhnə hər bir sənət adamı üçün təcrübə meyda nıdır. Əvvəllər filarmoniyada bədii şura fəaliyyət göstərirdi. Üç aydan bir onları iclasları keçirilir, hesabatları olurdu. Bizi rayonlara gedir, əməkçilər qarşısında konsertlər verirdik. Ulu öndər Heydər Əliyevin göstərişi ilə yaradılan səyyar qatarlarla respublikanın bütün rayonlarına səfərlər edirdik". R.Quliyev hesab edir ki, filarmoniya kimi ocağı qorumaq lazımdır: "Mən o səhnədə Üzeyir Hacıbəylinin adını daşıyan böyük simfonik orkestr görmək istəyirəm. Fikrət Əmirovun adını daşıyan Mahnı və Rəqs Ansamblı, o cümlədən Xalq calğı aletleri orkestrinin ifasını dinlə-

mək istəyirəm". Tanınmış tarzənin fikrincə, bu səhnədə təkcə yubileylər və xatirə gecələri keçirilməməlidir: "Biz dünyaya Azərbaycan Dövlət Filarmoniyasının la-yıqli səviyyəsini qaytarmalıyıq. Dövlət sə-viyyəsində xarici ölkələrin simfonik or-kestrləri ölkəmizə qastrola gəlir, həmçinin bizim də bu cür konsertlərimiz xarici döv-letlərdə olmalıdır. Qədim orkestrlərimizin qədim ənənələrini qoruyub saxlamalıyıq. İstərdim ki, bədii şuralar yene fəaliyyət göstərsin, hər şeyi bir adam həll etməmə-lidir". Xalq artistinin fikrincə, nazirin filar-moniya ilə bağlı etdiyi iradlar düzgündür: "Nə qədər gec deyil, bu səhvələri düzəlt-mek lazımdır. Öz ölkəmizi mədəniyyəti-mizle tanıtmalıyıq. Çünkü filarmoniya mə-bəddir".

**UNUDULMAZ İLLƏR**

**Xalq artisti Roza Cəlilova** filarmoniyanın şöhrətli dövrü ilə bağlı xatirələrini yada salır: "Biz filarmoniyanın yaxınlığında yaşayırdıq. Uşaq vaxtı həmişə filarmoniyaya insanların axınının olduğunu gördük. O qədər axın var idi ki, bilet tapmaq olmurdur. O səhnədə Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Mütəllim Mütəllimov kimi sənətkarları görmək üçün insanlar növbəyə dururdular. O zaman mikrofon da yox idi. Onlar canlı oxuyurdular, səsləri isə lap arxa cərgədə də eşidildi. Üzeyir Hacıbəyovun yaratdığı simfonik orkestr, Xalq çalğı alətləri ansamblının ifası hər dəfə böyük anslaqla keçirdi. Mən də o səhnədə çıxış etmək arzusu ilə yaşayırdım..." Ömrünün 60 ilini bu səhnədə keçirən rəqqasə deyir ki, filarmoniyanın nüfuzu bütün sənət ocaqlarından yüksəkdə dururdu: "Köhnə filarmoniyanın ab-havası indiyə qədər yadimdadır. İndi o binanın yanından keçəndə gənclik illərim yadına düşür. "Düzdür, indi də o səhnədə konsertlər keçirilir, xaricdən də müğənnilər gəlib o səhnədə oxuyurlar. Xatire gecələri, yubileyler keçirilir. Amma o ab-havani qaytarmaq olmur. O ab-hava mənim dünyamda əvəzsizdir. İndi bir çox yeni çıxan müğənnilər var ki, onları həmin səhnəyə yaxın qoymaq olmaz, çünkü sənətkar səhnəyə yaraşmalıdır". R.Cəlilova xatırlayır ki, o dövrə xaricdən gələn qonaqları ilk növbədə filarmoniyaya dəvət edirdilər: "Onlar bizim milli musiqimizə, folklor'a, rəqsələrə və müğama həvəslə qulaq asırdılar. Bu musiqilər onlara o qədər maraqlı görünürdü ki, təkrar baxmaq isteyirdilər. Sonra isə qonaqlar operaya gedirdilər. Çünkü balet səneti dünyanın bütün ölkələrində var. Amma hər ölkənin folkloru, milli musiqisi onun üçün daha önemlidir. Bizim milli musiqimiz də bizi dünyada tanıdır. Çünkü musiqinin təhliliyi yarlıdır"

Sənətkarlar ümid edirlər ki, filarmoniyanın əvvəlki şöhrətini qaytarmaq hələ gec deyil. Bunun üçün çalışmaq, görkəmli xanəndələrin, müğənni və ifaçıların konsertlərini təşkil etmək, repertuara sanballı əsərlər daxil etmək, maraqlı gecələr keçirmək, bilet satışını təşkil etmək, rayonlarla əlaqələr qurmaq və s. lazımdır. Sənət ocağı ilə ictimaiyyət arasında yaxınlığı yaranması üçün telekanallarda keçiriləcək tədbirlərin anonsu verilməli, mərkəzi küçələrdə, yeri gələndə ictimai nəqliyyatda afişalar yer almalıdır. Hazırda dün-yadan köç edən gözəl sənətkarlardan sonra bu sehneyə çıxacaq qızıl səslər və ifalar hələ də var. Sadəcə, zamanında onlardan istifadə etmək lazımdır. Yoxsa doğrudan da qec olacaq...

Tərənnə Məhərrəmova